



№ 83 (9538) 25 aprel 2024-cü il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Azərbaycan-Qırğızıstan: mövqelər tam üst-üstə düşür

◆ Qırğızıstan Prezidenti Sadır Japarov
Azərbaycana dövlət səfəri



Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib. Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılama mərasimi olub. Sonra Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib. Daha sonra Azərbaycan və Qırğızıstan Dövlətlərə Şurasının 2-ci iclası olub. İclasdan sonra Azərbaycan və Qırğızıstan dövlət sənədləri imzalanıb. Bundan sonra Azərbaycan və Qırğızıstan prezidentləri mətbuatla bəyanatlarla çıxış ediblər.

► 2-7

İlham ƏLİYEV:

- Bizim hər il qarsılıqlı səfərlərin həata keçirilməsi üzrə yaxşı ənənəmiz formalılaşdır. Mən ötən il, ondan əvvəlki il Qırğızistanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqoyevi ziyarət etdim. Bizim həla yada Suşada Türk Dövlətləri Teşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqoyevi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka davet etdim. Hər bir görüş qarsılıqlı fəaliyyətin, ünsiyyatımızın gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mü hüüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Sadir JAPAROV:

- Azərbaycanlı qardaşlarımıza ənənəvi səmimi qonaqpərvərliyə və səmimi qəbula görə nümayəndə heyətimizin adından minnədarlığı bildirirəm. Biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamlı quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.

İlham Əliyevin uğur formulu

DÜŞÜNÜLMÜŞ siyaset strategiya və DÜZGÜN taktika diplomatiya



Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edib

Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib.

AZORTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi:

Zati-aliləri cənab Prezident İlham Əliyev.

Hörmətli ADA Universitetinin 6-cı Siyaset Forumunun iştirakçıları.

Sizi ilə iki dəfə təşkil edilən siyaset forumumuzda salamlamaqdan böyük şərəf duyuram. Bu dəfə bizim tədbirdə 30 ölkədən 64 iştirakçı var. Prezident Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayesində sabah biz Ermənistandan işgalindən azad olunmuş və artıq məcburi köçkünlərin qayıdışına sahidiyik edən gözəl Laçın şəhərinə şəfər edəcəyik.

2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycan yekdilliliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına evsahibliyə edəcək ölkə seçilmişdir. Bu, Azərbaycanın qlobal məyiyyəsində güclü diplomatiyasının olaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdən nüfuzumun təsdiqididir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Teşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.

Bakı döyünnün neft sənayesinin yarandığı yerdir. Bu gün isə rəmzi məna ondan ibarətdir ki, qarşılardan gələn noyabr ayında on minlərlə iştirakçı İqlim Dəyişikliyi nöqtəyi-nözerindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya şəfər edəcəkdir.

ADA Universiteti idaiyyəti beynəlxalq təsisatlarla birgə tolimlərin, konfransların və tədqiqatların təşkil edilməsi ilə COP29 Toşkəlat Komitəsinin akademik tərəfdəsi olmadan şəraf duymur. Bu forum regional təhlükəsizlik, enerji keçidi və "yaşlı artım"la bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən tozlu zonaların yaradılması, Azərbaycanda külək və gənoş enerjisi layihələri, Avrope İttifaqı qədər uzanın "yaşlı enerji" döhlizlərinin geleceyi və digər mövzular baxımından yanasaşını təqdim etməklə qlobal siyaset müzakirələrinə öz töhfəsini verəcək.

Bununla yanaşı, biz diqqətimizi erməni işğalının noticolarının ətraf mühitə tosürü, o cümlədən çox ciddi mina problemi və bunun fosadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətlərinə yönəltmeliyik.

Zati-aliləri cənab Prezident, fürsətində istifadə edərək Sizi və ölkəmizi Qazax rayonunun kəndlərinin sülh yolu ilə qaytarılması kimi diplomatik uğur münasibətlə tövrib etmələr istərdim. Yorulmaz seylorınız sayəsində regionumuzda firavənlər və inkişafın bərqərar olumasında işlədi. Siz uğurlar arzu etmək istəyirik. Gərgin qrafikinə baxmayaraq, bu gün ADA Universitetində tədbirə vaxt ayırdığınızda görə Sizə təşəkkür edirik. Ümid edirik ki, bugünkü müzakirələr və Qarabağın sabahı kəsəfər qlobal qarşiduruma dönməndə regional inkişaf hadisələrinə dəha da aydınlıq göstirəcək. Heç şübhəsiz ki, bu, bizim iştirakçı ekspertlərə gələcək təhlükələrindən dərəcədən edilecek materiallarda yardımçı olacaqdır. Cənab Prezident, buyurun, söz Sizindir.

► 8-14



azerbaijan-news.az

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

Azərbaycan-Qırğızistan: Rəsmi qarşılıanma mərasimi



Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılıanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dağalandığı meydanda Qırğızistan Prezidentinin şərəfinə faxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızistan Prezidenti Sadır Japarovu qarşılıdı.

Faxri qarovul dəstəsinin rəisi Qırğızistan Prezidentinə raport verdi.

President Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.


Dövlət başçıları faxri qarovul dəstəsinin qarşısında keçidlər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri sösləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızistan Prezidentinə, Qırğızistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə töqdim olundu.

Faxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızistan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdi.



Məhdud tərkibdə görüş



Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.



Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

mövqelər tam üst-üstə düşür

Azərbaycan və Qırğızistan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızistan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Hörmətli İlham Heydər oğlu, sahə olun.

Hörmətli qonaqlar.

Bir daha Azərbaycana "Xoş gəlmisiniz!" deyiriz.

Sizi ölkəmizde görmeyimizə çox sadıq. Bu, Sizin dövlət sofürinizdir. Əminəm ki, soferin yekunları ölkələrimiz və xalqlarımız arasındakı dostluq, münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.

Bu gün Sizinlə möhdud dairədə ikitərəfli qarşılıqlı fealiyyət üzrə bir çox məsələləri müzakirə etdik. Həm ikitərəfli münasibətlərin inkişafı məsələlərində, həm də bizim beynəlxalq təşkilatlarda iştirakımızla bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelərimiz tam üst-üstə düşür. Bu gün Dövlətlərarası Şurasının ikinci iclasını keçirəcəyik, müvafiq nazirlərlərin nümayəndələrinin görünləşdirilməsi üzrə iş heç vaxt dayandırılmayıb. Müvafiq nazirlərlər, idarəət rəsədi tomasadırlar, faal qarşılıqlı fealiyyət göstərirler və müntəzəm məsləhətlər keçirirlər. Ona görə də əminim ki, bugünkü sofer həm də nazirlər üçün qarşılıqlı fealiyyətin aktual məsələlərinin müzakirəsinə imkan yaradacaq.

Bu gün Sizinlə artıq investisiya sahəsində eməkdaşlığın perspektiv məsələlərini müzakirə etdik və deydiyim kimi, Azərbaycan-Qırğızistan İnkışaf Fonduñun vəsaitlərini artırı-



riq, çünki bu imkandan istifadə etmək istəyən bizneslənlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənniməcə, bu, investisiya sahəsində qarşılıqlı fealiyyətin müümət aləti olacaq. Həmçinin energetika sahəsində eməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızstanın bu sahədə

böyük potensialı var və Azərbaycan şirkətləri borpəoluunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik.

Əlbəttə, biz göləcəkdə ölkələrimiz arasında əməkdaşlıq dövriyyəsinin artırılmasına ümidi edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu

gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq.

Əlaqələrimizi daha böyük məmənələrə təmamlamaq üçün, elbette, göləcəkdə nəqliyyat sahəsində də faal eməkdaşlıq edəcəyik. Çünkü həm Qırğızistanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur

layihələri hayata keçirilir, fealiyyətinin birləşdirilməsi və əlaqələndirilməsi yeni dehlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna derəcədə əhəmiyyətlidir.

Cənab Səadət, həm də Səadət, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışında

iştirak edəcəyik. Bu, ölkələrimiz arasında sıx qarşılıq münasibətlərinin daha bir tezahürüdür.

Bir daha xoş gəlmisiniz.

♦ ♦ ♦

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu, sahə olun.

Hörmətli iclas iştirakçıları.

Hörmətli İlham Heydər oğlu, ovvələ icazo verin, qardaş Azərbaycana dövlət səfəri etməklə bağlı dəvətinizə, həmçinin mənə və Qırğız Respublikasının nümayəndə heyetinin üzvlərinə göstərilən səmimi qəbulu görə Sizə töşəkkürümüz bildirim.

Qırğızistan-Azərbaycan dostluğun haqqında Sizin sözünüzənə məmənəyyətən qoşulmaq isteyir, Sizinlə tam razıymış. Qonaqpərvər Azərbaycan torpağında Sizinlə bir daha görüşməyim, Qırğızistan-Azərbaycan eməkdaşlığının göləcək inkişafı haqqında fikirlərimi bələşməyimən ürəkəndən şadam. Əminəm ki, bu sefər iki ölkə arasında münasibətlərin derinləşməsinə böyük töhfə olacaq, bəzən imzalanan sənədlər isə eməkdaşlığımızın genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, bütün sahələrdə praktiki eməkdaşlığı üçün geniş imkanlarımızın olduğunu barədə Sizin fikrini razıymış. Qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dorun tarixi və mənəvi əlaqələri üzərində qurulub. Biz Qırğızistan ilə Azərbaycan arasında strateji tərəfdəşliğin müntəzəm surətdə davam etməsi baxımdan bu sefər böyük əhəmiyyət veririk. Qırğızistan göləcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və göləcək eməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırlır. Məhdud formatda görüb dərbi artıq eməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə etdik, onun əsas istiqamətlərini, prioritetlərini qeyd etdik və Dövlətlərarası Şurasının iclası çərçivəsində müzakirələri davam etdirəcəyik. Cox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Azərbaycan-Qırğızistan sənədlərinin imzalanması mərasimi olub



Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirakı ilə Azərbaycan-Qırğızistan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qorarı"nı və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Beyannaməsi"ni imzaladılar.

Ardı 4-cü sah.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

Azərbaycan-Qırğızistan:

Azərbaycan-Qırğızistan sənədlərinin imzalanması mərasimi olub



Əvvəl 3-cü sah.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Qırğız Respublikasının səhiyyə naziri Alimkadir Beyşenaliev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi"

arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev "Azərbaycan Respublikası Nazirlər Kabinetini ilə Qırğız Respublikası Nazirlər Kabinetini arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının energetika naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi" yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva "Azərbaycan Respublikasının Prezidenti

yənində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkışaf Nazirliyi arasında Qırğız Respublikasının dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi" yanında Dövlət Gömrük Xidməti arasında gömrük sahədə qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf vo noqliyiat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva "Azərbaycan Respublikasının Prezidenti

ıq haqqında Protokol"u və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi" yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycan Respublikasının adliyyə naziri Forid Əhmədov və Qırğız Respublikasının adliyyə naziri Ayaz Bayetov "Azərbaycan Respublikasının Adliyyə Nazirliyi ilə Qırğız Respublikasının Adliyyə Nazirliyi" arasında hüquqi sahədə qarşılıqlı fealiyyət haqqında Saziş'i imzaladılar. Azərbaycan Respublikasının elm və təhsil

naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Doğdurluk Kendirbayeva "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetini arasında Azərbaycan-Qırğız İnkışaf Fondu"nun yaradılması haqqında Saziş"ı imzaladılar.

Azərbaycan Respublikası Dövlət Məlqası Xidmətinin reisi Vüsal Hüseynov və Qırğız Respublikasının emek, sosial təminat və məqrasiya naziri Qulnara Baatirova "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetini arasında migrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"ı imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikail Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetini arasında Azərbaycan-Qırğız İnkışaf Fondu"nun yaradılması haqqında Saziş"ı imzaladılar.

Səfər çərçivəsində ümumilikdə 18 sözən imzalanıb.

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər



Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatları çıxış ediblər. AZERTAC xəbər verir ki, əvvəlcə dövlətimizi başçısı mətbuat mətbuatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Sadır Nurqojoyeviç. Hörmətli qonaqlar.

Əziz dostlar.

Bu gün Azərbaycanda dövlət sefərində olan eñiz dostumuz və qardaşımız Sadır Nurqojoyeviç Japarov, salamlamaga sadiq. Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.

İndiye münasibətlərimizin gölöçək inkişafını əhəmiyyətli dərəcədə münyeyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Sadır Nurqojoyeviç ilə imzaladığımız Birgə Boyannaməni xüsusi qeyd etmək istədim.

Qarşılıqlı fealiyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu gün biz hem məhdud tərkibdə, hem də geniş heytdə qarşılıqlı fealiyyətimizin osas məsələlərini müzakirə etdik. Dövlətlərlə Şurannın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərərinin məlumatlarını dinləndi və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun neticələri qarşılıqlı fealiyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığı dair

praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək.

Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalılaşdır. Mon öten il, ondan əvvəlki il Qırğızistanda olmaşan, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yaxşıda Şuşada Türk Dövlətləri Teşkilatının qeyri-rəsmi Zirvə görüşündən keçirilməsi zamanı Azərbaycanda böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görülür. Ən başlıcası, qardaş ölkələrdən olan onənəvi tərəfdənlərə qarşılıqlı fealiyyəti möhkəmləndirir. Onlar arasında Qırğızstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.

Cox şədəm ki, biz iqtisadi-ticari sahəde feal əməkdaşlıq edirik. Ticarət dövriyyəsinin dəfələrlə artırmasına dair hər gün rəqəmlər səsləndirildi. Baxmayaraq ki, mütləq rəqəmlər hələ çox böyük deyil. Amma potensialın artması tendensiyası mövcuddur. Bu gün həmçinin Azərbaycan-Qırğız İnkışaf Fondu-

nun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalandı. Biz Nizamnamə fondunu 4 dofa - 25 milyon dollarlardan 100 milyon dollar qədər artırırdı. Başlıca səbəb odur ki, çoxlu müraciət var. Bizo mərزو edildi ki, Qırğızistanda investisiya layihələrin həyata keçirilməsi üçün fond 40-dan çox müraciət daxil olub. Ona görə də düşündürəm ki, 100 milyon dollar da son hədd deyil. Bizi müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez realşdırımdır.

Amma bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizi investisiya siyaseti üzrə başqa formalarımız da var. Bu gün mərزو olunduğu kimi, artıq İstik-Kul gələnün sahilində Azərbaycanın maliyyələşdirildiyi besulduzu hotelin tikintisine başlanıllı, bize söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.

Mən işgaldən azad edilmiş orzalıların bərpası və yenidən qurul-

məsi işində dəstəyə görə Sadır Nurqojoyeviç xüsusi töşəkkürüm bildirmək istədim. Qırğızistandan Prezidentinin töşəbbüsü ilə Qırğızistanda Ağdam rayonunda orta məktəbin tikintisini öz vesaiti hesabına həyata keçirəcək. Sabah biz birləşdik. Füzuli və Ağdam rayonlarında olacaq, məktəbin təmolinin qeybulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyə görə çox minnədarıq. Bu, bizim üçün böyük əhəmiyyətli malikdir.

Bu gün biz həmçinin energetika, noqliyiat sahələrinin geniş müzakirə etdik. Burada dəstəyə görə Sadır Nurqojoyeviç xüsusi töşəkkürüm bildirmək istədim. Qırğızistandan Prezidentinin töşəbbüsü ilə Qırğızistanda Ağdam rayonunda orta məktəbin tikintisini öz vesaiti hesabına həyata keçirəcək. Sabah biz birləşdik. Füzuli və Ağdam rayonlarında olacaq, məktəbin təmolinin qeybulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyə görə çox minnədarıq. Bu, bizim üçün böyük əhəmiyyətli malikdir.

Biz bütün istiqamətlər üzrə feal qarşılıqlı fealiyyəti davam etdirəm. Deməliyim ki, bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz həmçinin münasibətlərimiz möhkəm qanunvericilik bazasını yaradıraq.

İlkotəlli əməkdaşlıq formatından çox danışmaqla olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızistana Mədəniyyəti Günlərinin keçirilməsinə xatirələməyən olmaz. Bu gün həmkarımı qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıda abidəsinin açılışında iştirak edəcəyik. Bu, onu xatirəsino ehtiram olameti, həmçinin Qırğızistana qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.

Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərlə Şurannın ikinci iclası çərçivəsində ilkotəlli əməkdaşlıq, demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışqlar apardıq, iki ölkənin müxtəlif nazirlərinin rəhbərlərinin hesabatlarını dinlədik.

Ardı 5-ci sah.

Hörmətli Sadır Nurqojoyeviç, bir daha xoş golmısınız. Siz, Qırğızistandan gələn bütün dostlarmızı Azərbaycanda xoş vaxt keçirməyə arzulayıram.

Sağ olun.

❖ ❖ ❖

Sonra Qırğızistana Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

- Hörmətli kütüvə informasiya vasitələrinin nümayəndələri.

Xanımlar və cənablar.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasına dövlət səfərini dəvət etdi. Qırğızistana gələn bütün dostlarmızı Azərbaycanda xoş vaxt keçirməyə arzulayıram. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi ilə görüşməyə qəbul olmayıqda. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızistana Mədəniyyəti Günlərinin keçirilməsinə xatirələməyən olmaz. Bu gün həmkarımı qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıda abidəsinin açılışında iştirak edəcəyik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi rəhbərliyi ilə parlaq gələcəyini inamlı quran və Azərbaycan dövlətinə möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik.

Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərlə Şurannın ikinci iclası çərçivəsində ilkotəlli əməkdaşlıq, demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışqlar apardıq, iki ölkənin müxtəlif nazirlərinin rəhbərlərinin hesabatlarını dinlədik.



Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

mövqelər tam üst-üstə düşür

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Əvvəlki 4-cü sah.

İelisin yekunu olaraq iki ölkənin qarşılıqlı fealiyyətinin daha da genişləndirilməsinə yönəlmüş qərarlar qəbul olundu. Vurğulamaq istəyirəm ki, danışçılar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir. Görüşümüzün yekunlarını dair Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərofdaşlığın möhkəmləndirilmiş münasibətlərinin qurulması üzrə Birgə Boyannamə imzalandı. Bu sonodon imzalanmış praktikada formallaşmış ikitərəfi strateji münasibətlərinin daha derin xarakterini rəsmi şəkildə töstib edir.

Biz Azərbaycan-Qırğız İñiñəf Fonduñun fealiyyəti perspektivləriñi müzakirə etdik. Azərbaycan tərofdañdan İssik-Kul gölünün sahilində beşulduzlu hotelin tikilməsi məsəlesinə toxunduq. Ağdam rayonunda Qırğızistan tərofdañdan orta məktəbin binasının tikilməsinə nəzərdən keçirdik. Məktəbin tikintisi Qırğızistandan münaqışından zərər çəkmiş regionlarda sülhün bərpasına töhfəsidir. Sabah məktəbin tikintisino başlamazdan əvvəl onun tomölinin qoyulmasına planlaşdırırıq.

Bundan başqa, iqtisadi vo həmənitər əməkdaşlıq üzrə Qırğızistan-Azərbaycan birgə hökumətlərə arası komissiyasının növbəti iclasını keçiriləsi ilə bağlı razılıq əldə olundu. Komissiyanın fealiyyəti ol-



kələrimiz arasında ticarət dövriyyəsinin artırılması üzrə mövqeud məsələlərin müzakirəsi vo inkişafı üçün səmərəli platformadır. Danışçılar əsasında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq noqlıyat dehəlizlərinin inkişafı məsələsində iki ölkənin qarşılıq-

lı fealiyyətinin perspektivləri müzakirə olundu.

Bu gün müxtəlif sahələrdə dəha six fealiyyətə yönəlmüş ikitərəfi sonərlər imzalandı. Imzalanın sonərlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspekтивdə ikitərəfi qarşılıqlı fealiyyətin əsas Yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks programı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gölirlərə görə vergilərə

münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fealiyyətə bağlı məmənunluq ifadə etdir. Dünyasöhrətli məşhur yazıçı, qırğız xalqının Türk dünyasının

Biz bu həftə Bakı şəhərində Qırğız Respublikasının Azərbaycan Respublikasında keçirilən Mədəniyyət Gündəri ilə möhkəmlənən mədəni-humanitar sahədə qarşılıqlı fealiyyətə bağlı məmənunluq ifadə etdir. Dünyasöhrətli məşhur yazıçı, qırğız xalqının Türk dünyasının nümayiş etdirdi.

oğlu, Azərbaycan xalqının dostu Çingiz Aytmatovun xatirəsinin yad edilməsinə görə Azərbaycan tərəfindən minnətdarlığımızı bildiririk. Bu gün Bakı şəhərində onun heykəlinin açılışını planlaşdırırıq.

Bu il Azərbaycanda və Qırğızistanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşılıklı tədbirləri müzakirə etdik. Mon hörmətli İlham Heydər oğlunu təbrik etdim və fürsətdən istifadə edərək bütün qardaş Azərbaycan xalqını qlobalmayaşlı tədbirin - BMT-nin İsləm Döyişmələri üzrə Çərçive Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi hüququnu əldə etdiyinə görə təbrik edirəm. Həqiqətən, bu, mühüm hadisədir və biz ürokən şadıq ki, qardaş ölkə belə irimiqyaslı tədbirə evsahibliyi edir.

Sonda bugünkü danışqların notalarından və əldə olunmuş razılaşmaların vurgulamaq istəyirəm. Onlar dövlətərimizin bütün sahələrdə six əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naməne dostluq münasibətlərinin hərtərəfi möhkəmləndirmək oznımı açıq şəkildə nümayiş etdirdi.

Səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev bir daha dörənin minnətdarlığı ilə ifadə etdirəm. Azərbaycan xalqına sülh ve goləcək də tərəqqi arzulamaq istəyirəm.

Təşəkkür edirəm.

Prezidentlər Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda gərkəmlili qırğız yazılışı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Məhtəmət Sadır Nurqojoyeviç, Hörmətli qonaqlar, ozzı dostlar. Bu gün Qırğızstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir razızi olacaq.

Çingiz Aytmatov dünyaşöhrəti yazarı, heyati boyu həm Sovet İttifaqı məkanında, həm də dünya məqyasında öz xalqını layiqinə təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığının sevir və feal vətəndəs mövqeyinə, milli ruhuna və köklərinə sadıqlıyalı gərə loyaqatlı insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun səhbət aparmaq imkanı əldə etdim. Həmin gün mon onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" or-

deni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsdiçi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya məqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbətə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Mon Qırğızistanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtirəmini bildirdim.

Əlamətdar hələr ki, abidə Qırğızistanda Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışqlar apardıq. Bildiğiniz kimi, bizlərə Bakıda Qırğızistan Mədəniyyəti Gündəri keçirilir və ramzi hələr ki, məhz belə təntənləli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün tədbirdə iştirak edirik.

Mon Azərbaycan və Qırğızistan xalqlarını bu əlamətdar hadisə münasibətiətə təbrik etmək istərdim. Çingiz Aytmatovun Bakıda abidəsi bizim birləşməyimiz, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim,ominəm ki, bütün türk dönya öz layiqli nümayəndəsi ilə fərmdir və əlbətə, hamımızın təəssüfləndiyimiz yeganə möqam onun dənəyini çox tez deyiməsədir.

Ardı 6-cı sah.



Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

Azərbaycan-Qırğızıstan: mövqelər tam üst-üstə düşür

Prezidentlər Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər



Ovvali 5-ci səh.

Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəftəndən bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmişəm və o, həmçinin olduğunu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışardı. 2008-ci il ididi, amma mən bu gəruşu dünən kimi xatırlayıram.

Həmimiz bir daha təbrik edirəm, bir daha bu xos sözləri deyirəm, xos golmısınız, hörməti conab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.

❖ ❖ ❖

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu. Hörməti dəstlər. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni - öz istədədi və insan ruhunu dorindən dərk etmek məharəti ilə dünyamızı işiq salan görkəmləri qırğız yazılışının və bütün türk xalqlarının oğlunun abidəsinin açılışını qeyd etmek üçün toplasmışıq.

Qırğızistan adından Azərbaycan Prezidenti möhtərem İlham Heydər oğlu Əliyev ölkəmizə və Cengiz Aytmatovun ehtiramına görə töşkünlərini bildirir. Bu abidə Cengiz Aytmatovun yaradıcılığının remzi ididir. O deyirdi

Möhtərem İlham Heydər oğlu, öz dəstlər, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasında müdafiə ilə əlaqlara böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dorca vəcibdir. Cengiz Aytmatovun xatirəsinə əbədişdirilməsi münasibətlərimizdə olamətdar hadisidir. Biz bəllik ki, Cengiz Aytmatov Azərbaycanın böyük dəstu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunun xüsusi vurğulanıq istoridir. Onların münasibətləri unikal və dayanıqlı ididir. Hər iki şəxsiyyətin tarixdə silinməz izlərlə qoyub. Heydər Əliyev onu yazılı və ziyan şəxsi kimi yüksək qiymətləndirirdi. O deyirdi

ki, dünya ədəbiyyatı xəzinəsinə gözel əsərlər boxer edən Cengiz Aytmatov hem Qırğızıstanın, hem də bizi onun böyük yaradıcılıq istədədina heyran qoyur. Bu abidənin Bakıda ucaldırılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın romzıdır. Bu, Cengiz Aytmatovun yaradıcılığının hamıımızı gözəllik, müdürüllük və ahəngdarlıq uğrunda vahid möqsədən ətrafında birləşdirildiyin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı mövcud əməkdaşlıq seviyyesini əzəldən müyyən etmiş liderlərin rolu bilməsi və dərk etməsi çox vəcibdir. İkitorofli münasibətlər nöqtəyi-nözerindən qeyd etmek istər-

dim ki, Azərbaycan Prezidentinin Qırğızistana ilk soñori 1995-ci ilde Heydər Əliyev tərəfindən, "Manas" dəstəsinin 1000 illilik yubileyinin qeyd edilməsi möqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kölmələri demişdi: "Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük". Bu qısa, lakin çox təsirli və somi ifadə ilə o, Qırğızistan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nozorda tutdurdu. Bu gün açılışına toplaşduğumuz abidə her kosın böyük yazıçı ilə tomasda ola biləcəyi, xatirəsinə ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlanıb biləcəyi bir yerə çevriləcək. Qeyd, bu abidə her kosın insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın.

İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş her kəsədən minnədərliyin bildirim. Qeyd, bu abidə Cengiz Aytmatovun öz yaradıcılığında çox gözəl eks etdiyidir dəyərlərə ətrafındaki birləşimiz və obidəyi bağışlılığımızın remzi olsun.

Bir daha Azərbaycan tərəfinə somiqliqlərdən toşokkürümə bildirmək və qardaş Azərbaycan xalqına süh, xosbəxtlik və firavənlər arzulamaq istəyirəm. Diqqətinizə görə toşokkürü edirəm.

❖ ❖ ❖

Dövlət başçıları Cengiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürüb səhbət etdilər.

Sonda xatiro şəkli çəkdirildi.



Qeyd edək ki, dünyaşöhrətli yaşı, qırğız ədəbiyyatının görkəmli nəşri, diplomat və ictimai xadim Cengiz Aytmatovun xatirəsinin əbədişdirilməsi möqsədilə Bakıda ucaldırılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-ci il iyunun 15-dən iyunun 31-dək heykeltaralar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykeltaraları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin deyvənlərindən və müsabiqənin yekun nticicələrinin müyyən olunması möqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Eksperit Komissiyası tərəfindən qalıblar seçilib. Birinci yerdə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görüldü.

Cengiz Aytmatovun büründən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi töprəkən 6 tondur. Abidənin öndə Azərbaycan və ingilis dillərində hazırlanmış müvafiq məlumat lövhəsi quraşdırılıb.

Sonra dövlət başçıları Azərbaycan və Qırğızistannın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb səhbət etdilər.

Sonda xatiro şəkli çəkdirildi.

Ali qonağın şərəfinə dövlət ziyafəti



Aprelin 24-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib. AZERTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın və Qırğızistannın müsəlman məsimi əsrlərindən ibarət konsert programı təqdim olunub.



Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri

Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət



Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müsteqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzəri önünə ölkə qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmlə oftməloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzəri üzərinə tər Güllər düzülləb.

Görkəmlə dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını üzərinə dərhal gül dostları qoyulub.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanması

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dəlgəndəndə Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şəhərinə fəxri qarşılıq dəstəsi düzüldü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xariç işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılıqlı.



Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub



Apredin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində Qırğızistanda Mədəniyyət-tərtibçi və təsviri sənət ustalarının efsorlərindən ibarət sərgi, geyim kolleksiyası və milli metbox nümunələri ilə tanış olublar.



Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: "İki ölkənin liderlerinin səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızistan arasında müxtəlif sahələr üzrə əlaqələrinin daha da dorinleşməsinə töhfə verib. Buna misal olaraq, dövlət başçılarının bu gün Bakıda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə hazırlaşırıq. İnanıram ki, bu tədbirlər hər iki ölkə arasında qarşılıqlı şəxslər istəmək olar. Eyni zamanda qeyd etmək istədim ki, Azərbaycan xalqı böyük qırğız yazıçısı Çingiz Aytmatova böyük sevgi ilə yanaşır. Bu gün Bakıda iki ölkənin liderlerinin istirakı ilə Çingiz Aytmatovun abidəsinin açılışı olub.

Ülən Önder Heydər Əliyevin adını daşıyan bu möhtəşəm mərkəzdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dəst xalqın tarixini əks etdirən sərgi ilə tanış oldu. Sabah isə Azərbaycan Milli Kitabxanasında hər iki ölkənin elm və ədəm adamlarının görüşü gerçəkləşəcək. Qırğızistandan gələn mədəniyyət xadimlərinin gözlənəcək etdirən sərgi ilə tanışlığından sonra qonaqlar qarşılıqlı qarşılıqlı şəxslərlə görüşəcək. Qırğızistandan gələn mədəniyyət xadimlərinin gözlənəcək etdirən sərgi ilə tanışlığından sonra qonaqlar qarşılıqlı qarşılıqlı şəxslərlə görüşəcək.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert programı təqdim olunub. Qırğızistandan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alışlılarla qarşılıqlı şəxslərlə görüşəcək. Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictihadçılar və nümayəndələri və digər qonaqlar istərək ediblər.

Qeyd edək ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri apredin 26-da başa qatacaq.

Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyaseti naziri Altınbek Maksutov deyib ki, mədəniyyət bizə ata-babalarımızdan qalan miras-

dr. Biz bu mirasi golocok nöşlərlə örtümləyik: "Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfi eməkdaşlığı möhkəmləndirəcək. Müasir Qırğız və Azərbaycan mədəni əlaqları xalqlarımızı dəha da yaxşılaşdıracaq. Xalqlarımız arası münasibətləri geniş və əhatəli inkişaf etdirmək üçün mədəni eməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bugünkü eməkdaşlıq golocoyu niknən baxmağa şərait yaradır".

Altınbek Maksutov vürgülayıb ki,

xalqlarımızın özünməxsus tarixi var: "Mədəni müxtəlifliyimizi nümayiş etdirəm üçün həm Azərbaycan, həm də Qırğızistandan qoxşaxlı imkanları var. İnanıram ki, bu eməkdaşlıq bizi dəha da yaxşılaşdıracaq".

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert programı təqdim olunub. Qırğızistandan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alışlılarla qarşılıqlı şəxslərlə görüşəcək.

Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictihadçılar və nümayəndələri və digər qonaqlar istərək ediblər.

Muzeyin çoxşaylı kolleksiyaları tərkibində erkən köçürü mədəniyyəti sak (eramızdan əvvəl VIII-III osrlər) və "Xalqların böyük köçürü" dövrü tayfalarının (I-V osrlər) qədim sənət nümunələri maraqlı doğurur.

Sərgidə ösrlərin dərinliyindən gümüdü qoşdır golib qatmış qiymətli metallardan hazırlanmış yüksək bedii deyəri olan məmələtlər nümayiş etdirilir. Skif-Si-



bir "heyvan" üslubunda şıspapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanın cəyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından təqdim IV-V osrlərə aid beşinci sənət ösrləri - qızıl döñi maskası, cincigili asmalarla bezoqlanmış yarımkürə formali diadema-tac, alın və saç-hörük bezoqları, qızıl çörçivedə medalyon qədim incəsənətin şah ösrlərindəndir. Bışkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi

şəbəkə texnikasında işləməmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Qeyd edilib ki, bəşəriyət əvvəlsiz söz-mədəniyyət miras "Manas" dastanı, dünyadən elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr mülliəfləri şair-filosof Yusif Balasəqənli və ensiklopedist alim Mahmud Kaşgarinin, həmçinin dünya ədəbiyyatının görkəmlə klassiklərindən Çingiz Aytmatovun ösrləri Qırğızistanda mənəvi mədəniyyətinin görkəmlə abidələrindən.

Diqqətə çatdırılıb ki, sorğidə nümayiş etdirilən kolleksiyalar Qırğızistandan qədim ustalarının dünya mədəniyyəti xəzinəsinə verdiyi əvvəl XII-III osrlər haqqında təsəvvür yaradır. Əsrlərboyu tokmilləşdirilmiş on yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini təpirdi.

Sonra qonaqlar sərgi ilə yaxından tanıdılar.

Sonda Qırğızistandan olan istedadlı rossam, modeler-dizayner Dilber Aşimbayevin etnomodel kolleksiyası təqdim edilib.

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov apredin 24-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və orası bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən əvələtlərin xatirəsini ehtiramla yad edib, "Əbədi möşəl" abidəsinin önünə ölkə qoyub.

Sonra Bakının en hündür nüqtəsindən paytaxtımızın mənzərəsini seyr eden ali qonaq Şəhidlər xiyabanının tarixi və şəhərdə görünlən abadlıq-quruculuq işləri baradə məlumat verilib.



Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb



şəbəkə texnikasında işləməmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Qeyd edilib ki, bəşəriyət əvvəlsiz söz-mədəniyyət miras "Manas" dastanı, dünyadən elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr mülliəfləri şair-filosof Yusif Balasəqənli və ensiklopedist alim Mahmud Kaşgarinin, həmçinin dünya ədəbiyyatının görkəmlə klassiklərindən Çingiz Aytmatovun ösrləri Qırğızistanda mənəvi mədəniyyətinin görkəmlə abidələrindən.

Diqqətə çatdırılıb ki, sorğidə nümayiş etdirilən kolleksiyalar Qırğızistandan qədim ustalarının dünya mədəniyyəti xəzinəsinə verdiyi əvvəl XII-III osrlər haqqında təsəvvür yaradır. Əsrlərboyu tokmilləşdirilmiş on yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini təpirdi.

Sonra qonaqlar sərgi ilə yaxından tanıdılar.

Sonda Qırğızistandan olan istedadlı rossam, modeler-dizayner Dilber Aşimbayevin etnomodel kolleksiyası təqdim edilib.

İlham Əliyevin uğur formulu

DÜŞÜNÜLMÜŞ siyaset strategiya və DÜZGÜN taktika diplomatiya



Əvvəli 1-ci səh.

Prezident İlham Əliyev: Hərəkəti qonaqlar, hamınızı görməyə şədən, Azərbaycana xox golmısınız. Sizə ölkəmizdə xoş vaxt keçirməyi və hər zamanı olduğunu kimi, məhsuldar müzakirələr arzu edirəm. Bu tədbirə növbəti dəfə dəvət və sizinə səhəbət aparmaq imkanına görə təşəkkür edirəm.

Mən müntəzəm olaraq ADA Universitetinin forumlarında iştirak edirəm və artıq qeyd edildiyi kimi, biz sonuncu dəfə ötən il dekabrın əvvəlində görüşmüşük. O vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və deyərdim ki, bütün bu hadisələr müsbət mərəcada cərəyan edib. Buraya Ermənistən ilə Azərbaycan arasında müasibətlərin normallaşdırılması prosesi və sərhədlerin delimitasiyası daxildir. COP29-a gəldikdə isə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük etihadının və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsinəndir. Bizim bir ilden az vaxtımız var idil və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq.

Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyətdir. Burada səhəbət təkcə təşkilat məsələlərində deyil, nəticələrin əldə edilməsindən deyidir. Siz sabah Laçınə səfər edəcəkiniz. Mən burada çoxlu tanış simalar görürəm və bilirom ki, forum iştirakçıları artıq Şuşa, Ağdam və Zəngilanlıqla olublar, bu dəfə isə Laçınə səfər edəcəklər. Ancaq yeni iştirakçılar da var və onunməni kimi, siz səfərinizdən zövq alacaqsınız. Laçın Azərbaycanın on füsunkar bölgələrindən və "yaşıl göləcək" haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşardı.

Hazırda isə biz siyasi yolla davam edirik. Əminom ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və möhz bunu nümayiş etdiririk.

Giriş nüqtəmə vaxtnızı çox almaq istəmirəm. Hesab edirəm ki, müzakirələrə daha çox vaxt ayırmalıyıq. Məni dəvət etdiyiniz və bizi zimələ birləşdirdiğinizə görə bir da təşəkkür edirəm.

Prezidentin köməkçisi Hikmət Hacıyev: Təşəkkür edirəm, conab Prezident. İcazənlər məzakirəmizə və sual-cavab hissəsinə keçək. Birinci səfər üçün Almanıyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Alman İnstitutunun dosenti Daria İsaçenkoya söz verilir.

Daria İsaçenko: Bu fürsətə görə təşəkkür edirəm. Mənim sualım Avrasiya integrasiyası ilə bağlıdır. Son 2-3 il ərzində Azərbaycan Avrasiya İqtisadi İttifaqının zirvə topantılarında və digər beynəlxalq tədbirlərində iştirak edir. Siz Avrasiya integrasiyasında maraqlısanıbmış simasının şahidi olmaq imkanı verəcək.

Ötən ilin may ayında mən 30 il-dən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakınlarını evlərinin açarlarını tövdim etdim. Hazırda isə növbəti sakınlar oraya qayıdırırlar və burada Bakı üçün hənsi üs-

doğma yurdularına geri qayıtmış arzusunda olan məcburi kökünürlərin faiz nisbəti gözönünləndirmək? Əlavə bir səhalim da var. Bu heftə Siz Almaniya səfər edəcəkiniz. Bu soferdən hansı gözənlilikləriniz var? Bu fürsətə görə bir daha təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Bəli, biz həqiqətən de hem Prezident, hem də Baş nazir soviyinəsindən işğal edilmişdir. Bu, Birincil Qarabağ müharibəsinin en faciəvi hadisələrindən biri idi, cənubi bunun nəticəsində Ermənistən ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlavəsi yaradı və, Ermenistandan təməl torpaqlara çox böyük hömədə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı.

Laçın 1992-ci ilin mayında - Şuanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birincil Qarabağ müharibəsinin en faciəvi hadisələrindən biri idi, cənubi bunun nəticəsində Ermənistən ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlavəsi yaradı və, Ermenistandan təməl torpaqlara çox böyük hömədə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı.

Laçının azad edilməsi de bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsinə azad edik və bunun özü də müüm hərbi qələbə idi. Lakin rayon əksəri hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad olunduğunu deyində. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-torflı iqtisadi əlaqələrə malik olmayıb, biza kifayət edir. Əlavə inqilabın əsaslı əsaslı iqtisadiyyatı malikdir və hətta böhrən dövründə dayamlıq artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 fəzindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətərə sirasındayıq. Dayamlıq, daxili resurslara səykənən və saxənləndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına düz dövlətlərə yaxşı iki-tor

İlham Əliyevin uğur formulu

DÜŞÜNÜLMÜŞ siyasət strategiya və DÜZGÜN taktika diplomatiya

Övvəli 8-ci səh.

Lakin bu netice müntəzəm təmaslardan və müsbət dinamikadan qaynaqlanır. Biz bu işi konsolidasiya etməli və irəliləməliyik.

Hikmət Hacıyev: Nigar Gök-sel, Türkiyənin Beynəlxalq Böhran Qrupunun Türkiyə və Kipr üzrə direktoru.

Nigar Göksel: Cox təşəkkür edirəm cənab Prezident. BMT-nin iqlim üzrə Zirvə toplantısına evsa-hibliyi münasibətilə Sizi təbrik edirəm və bu, bizləri də sevindirir. Əslində, Siz demək olar ki, mənim

Ösмinde, SIZ denkər oları ki, məməni
sualıma artıq cavab verdiniz.
COP29 ərəfəsində Azərbaycan-Er-
mənistan sülh danışçılarının hansı
mərhələdə olacağını görürsünüz?
Zirvə toplantısına evsahibliyi Er-
mənistan-Azərbaycan dialoquna
və daha geniş əməkdaşlıqla hansı
töhfəni vera bilər?

Prezident İlham Əliyev: Artıq müzakirə etdiyimiz kimi, sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətindəyəm. Bir az geriye qayidaraq deməliyəm ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Çünkü İkinçi Qarabağ müharibəsi başa çatandan sonra regionda və onun hüdudlarından kənardə bir növ boşluq yarandı, bundan sonra nələrin baş verməli olduğunu bilən yox idi. Yəni məsələ bundan ibarət idi - müharibə başa çatıb, bu, tam həll demək deyil və bundan sonra nə

Biz danişqlara başlamaq töşəb-büsünü irəli sürmək qərarına gəldik və bunu ictimai şəkildə bəyan etdik. İlk mərhələdə Ermənistan tərəfindən buna münasibət bildirilmirdi. Bu, tərəfimizdən başadüşüllən idi, çünki müharibənin nəticələri onlar üçün o qədər də asan deyildi. Daha sonra isə biz sülh sazişinin baza prinsiplərini töşkil edən beş prinsipi ortaya qoymuş və onları açıqladıq.

Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Ermənistan bəzi digər mövzular əlavə etdi və bu, başlıca manəy yaratdı. Çünkü onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsinə daxil etmək isteyirdilər. Bu, bizim üçün tamamilə qəbul edilməz idi, çünkü dırnaqarası "Dağlıq Qarabağ" Azərbaycanın Qarabağ regionunu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi. Onlar bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdilər, bu isə bizim üçün tamamilə qəbul edilməz idi və biz razılığa gələ bilməyəcəyik, lakin tətbiq etməyəcəyik.

yimizi gördük.

Bu, öten ilin sentyabrına - suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasılə yaratdı və on azi iki ay bizim şərhlərə münasibət bildirmədi. Çünkü bizim şəhərlərin mübadiləsi praktikası var, hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur və bu günədək saziş layihəsinə dair şəhərlərin 7-8

dəfə belə mübadiləsi baş tutub. Danişqlar isə bu yaxınlarda bərpa olunub. Mənim Ermənistəninin baş naziri ilə görüşüm yalnız iki ay bundan əvvəl olub. Bundan sonra isə xarici işlər nazirləri görüşüb və biz bu təkliflə çıxış edən Almaniya və onun Kansleri cənab Şoltsa, habelə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüşünə evsahibliyi edən xanım nazir Berboka təşəkkürümüzü bildiririk. Deyə bilərəm ki, biz yal-



çökilməsi, artan səhralaşma və mən, əlbəttə ki, Mərkəzi Asiyada və Qafqazda müşahidə etdiyimiz sərhədlər arasından keçən çaylar mübahisələri kimi bu regionun üzləşdiyi ekoloji problemləri nəzərdə tuturam. Beləliklə, bu ekoloji problemlərin, regionun ekoloji prob-

edirəm ki, finin cav- na yenə də olənin ma- sab edirəm bilsin heç kınıq. Cün- azılaşmaya n olmamış s prinsiplər bilmirdik. "pləri", biz zılığa gələ bəzidə sülh belə yox bəzidə var. necə olma- mumi anla- təfərruatlar akiñ əlbət- tət lazımdır, məzalandığı üçün tari- Buna görə tət, hər bir vacib olan unu etmək

eyms Şarp, zərbaycan- yiniz kimi, al Olağan

lemlərinin öhdəsindən konkret ne- cə gələcəyinizlə bağlı ideyalarınızı eşitmək mənim üçün maraqlı olardı. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Tə- şəkkür edirəm. Hətta COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşgul olurduq və iqlim də- yişikliyinin mənfi fəsadlarını azalt- mağa çalışırdıq. Siz də doğru qeyd etdiyiniz kimi, hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çə- kilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ət- raf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalyıq və əgər Xəzər dənizinin geri çəkilməsi ol- duğu kimi davam edərsə, biz nəin- ki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacaqıq. Cünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı coxlu işlər görürtük. Siz

el Qlazqo-
fikrimizcə,
sətlər veri-
üzərinizə
Sədrin əsas
yi ilə mü-
kələrin qe-
ir çox mə-
usa gəlmək
niz digərlə-
rimizi özü-
mək idi və
etdikləri-
aq. Həmin
Babayevə
örbaycanın
karbon tül-
rinə götür-
Həmin vaxt
rini yerinə
ümid edirik
əndəliyin tə-
rəcəksiniz.
iz bu möv-
akirə etmi-
zda, Xəzər
siya regio-
ndə olmaq
dəyişikliyi
izinin geri

bəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindəndir. Əlbəttə ki, bu, çoxtərəfli əməkdaşlıq məsələsidir. Biz bu məsələləri qonşularımızla həll etməyə çalışırıq və faktiki olaraq onların üzərində işləyirik. Çünkü əlaqələndirilmiş tədbirlər görməsək və müvafiq addımlar atmasaq, biz hamımız bundan əziyyət çekəcəyik. Lakin nəticələrlə bağlı ümumilikdə danışsaq, biz bütün üzv ölkələrlə fəal işləməyə sadıqik. Hesab edirəm ki, bunun üçün yaxşı imkanlar var.

Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ile bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir.

də yerləşirsiniz və biz çox böyük maraqla Azərbaycanın öz yolunum təqdim edilməsi vədinə sadıq olduğunu görürük. Biz bayaq Azərbaycan gəncləri ilə danışırıq. Azərbaycanın iki uğur hekayəsinin bir araya gətirilməsi məsələsinə gəldikdə - birincisi, onun qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması, digəri isə yeni rol aldığı ekoloji səhnədə məşhur oyunçulardan birinə çevrilməsidir. Mən son bir neçə ildə strateji infrastrukturun yaradılmasına yatırığınız böyük investisiyaları, məsələn, Bakı limanını nəzərdə tuturam - bir-birinə zidd ola bilən bu iki elementi - enerji ticarətini və enerjinin inkişafı və ekoloji idarəetməni. Azərbaycan, Azərbaycan xalqı və region üçün bir miras qoymaq baxımından investisiya yatırığınız bu infrastrukturların istifadəsini necə görsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Cox sağ olun, çox yaxşı sualdır və bu məsələni qaldırdığınıza görə təşəkkür edirəm. Əvvəla qeyd etmək istəyirəm ki, Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır.

rik. Bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş möhdudiyyətlərdir. Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropanı tərəfdəşlərimiz qarşısında qaldırmışıq. Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artdmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəkdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha cox investisiya

Bələliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tama-milə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkışaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırib. Bələliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünkü bəslə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayıaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir. Bələliklə, bu, birinci sualdır.

İkinci sual isə ondan ibarətdir ki, Avropa bizdən daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir. Yeri gəlmışkən, Avropa, Avropada interkonnektorların ti-kintisi layihələrini də icra edir. Lakin, eyni zamanda bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytar-maya bilmərik. Cənub qaz döhlizi və "Şahdəniz" layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdi-yimiz vəsaiti borcun ödənilməsinə sərf edirik. Beləliklə, bunlar Avro-pa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmlı mə-sələdir.

"Yaşıl enerji" və qazıntı yanacağının birləşməsi ilə bağlı. Hesab edirəm ki, qazıntı yanacağına dün-yada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağı söyləmək sadəlövhüklük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə "yaşıl enerji" layihələrinə investisiyalarımıza başlamışıq. Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş-elektrik stansiyasının açılışını etdik. Bu il isə əlavə dörd günəş və külək-elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə, başlanğııcıdır.

İlham Əliyevin uğur formulu

DÜŞÜNÜLMÜŞ siyasət strategiya və DÜZGÜN taktika diplomatiya

Əvvəli 13-cü səh.

Biz müvafiq tarifləri, rəqəmsal nəqliyyat sistemi olan, proqnozlaşdırıla bilən əməkdaşlıqla elə bir platforma yaratmalıyıq ki, bütün sanksiyalar və qadağalar götürüldükdən sonra da bu yoldan istifadə edilsin. Beləliklə, biz bunu etməyə çalışırıq.

Hikmət Hacıyev: Krşevan Atun, Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun baş eməkdaşı.

Krşevan Antun: Zati-aliləri cənab Prezident, çox sağlam olun. Burada olmaq şərəkdir. Sizin nitqinizi dini-ləyərkən mən Xorvatiyadakı tariximizi xatırladım. Bizim ortaq cəhətlərimiz çıxdı: ərazimizin 20 faizi işğal edilib, yüz minlərlə qaçqınımız olub. Odur ki, mən şəxsi cəsərətinizə və ölkənizi azad etdiyinizə görə Sizi və Azərbaycan xalqını təbrik etmək istəyirəm. On ildən artıqdır ki, Azərbaycana gəlib-gedi-rəm. Mən yeni enerjinin şahidiyəm və inanıram ki, indi Sizin ölkənin yüksəlişi üçün ən münasib vaxtdır. Sizə uğurlar arzulayıram. Beləliklə, qısa bir sual: Enerji layihələrinin, TANAP və TAP layihələrinin genişləndirilməsi baxımından, Adriatik-İon kəmərini nəzərə alaraq, TAP kəmərinə qoşulmaq planı var mı? Çünkü bu, Azərbaycan qazının Xorvatiyaya çatdırılmasını təmin edə bilər. Cox sağlam olun.

Prezident İlham Əliyev: Əvvəlcə, ölkəmiz haqqında dediyiniz xoş sözlər görə təşəkkür edirəm. Bunu yüksək dəyərləndirirəm. Adriatik-İon boru kəməri ilə bağlı qeyd edim ki, onun qarşısında ciddi problemlər var. Birincisi, bu layihə Avropa İttifaqının ümumi maraq layihələri siyahısına daxil deyil. Ona görə də ona dəstək yoxdur. İkinci, çox çətin bir ərazidə belə infrastruktur layihəsi qurmaq üçün həmin layihənin üç ölkəsinin istehlak edə biləcəyi təbii qazın həcmi çox aşağıdır. Siz məndən yaxşı bilirsiniz ki, orada dağlar var və sair. Deməli, bu günə qədər heyata keçirilməmişinin səbəbi budur. Alternativ varmı? Bəli, alternativ var və biz bunun üzərində işləyirik. Təbii ki, əgər kimsə Adriatik-İon boru kəmərini tikəcəksə, biz birmənalı olaraq tədarükə başlayacaqıq, çünkü bizim əlavə qaz ehtiyatlarımız var. Əgər bu, baş verməsə Xorvatiyaya, oradan isə sizin qonşularınıza - Bosniya və Herseqovinaya və Monteneqroya çıxış Macarıstan ərazisindən alılsın. Günlük 15 Məsərətənə qədər

ola bilər. Çünkü biz Macaristana qaz tədarükünü artıq bir neçə ay əvvəl başlamışıq. Düşünürəm ki, sizin bazar da daxil olmağın yolu budur. Bildiyime görə, Xorvatiya və Azərbaycan hökumət nümayəndələri artıq bununla bağlı məsləhətləşmələr mərhələsindədirlər. Ona görə də hesab edirəm ki, bu, daha real yoldur, çünkü artıq dediyim kimi, biz fiziki olaraq Macaristandayıq. Biz faktiki olaraq Bolqarıstan vasitəsilə də artıq Serbiya bazarına daxil olmuşuq ki, bu da digər qonşular üçün marşrut ola bilər. Ona görə də düşünrəm ki, biz daha tez və daha az xərcə həyata keçirilə bilən variantları aşa düşmək lazımdır.

Hikmət Hacıyev: Con Roberts, Böyük Britaniyanın Methinks şirkətinin enerji təhlükəsizliyi üzrə mü-

Con Roberts: Bu gün bizim burada olmağımıza və sülh prosesində göstərdiyiniz səylərə görə çox sağ olun. Sizin və ermenilərin razılığı necə nail ola biləcəyinizi gözlemek çox çətin idi. Odur ki, nisbətən tezliklə buna nail olacağınızı dair fikirləri eşitmək çox ruhlandırıcıdır. Buna görə təşəkkür edirəm. Soruşmaq istədiyim sual, əslində, COP və enerji keçidi ilə bağlıdır. Sizcə, Azərbaycanın öz enerji keçidi yolunda bərpaolunan enerji mənbələri



ilə mədən yanacaqları, xüsusilə də təbii qaz arasında nisbət nədir?

Prezident İlham Əliyev: Düşünürəm ki, mən artıq ənənəvi yanaçağı və bərpaolunan mənbələr arasında düzgün tarazlıq haqqında məsələyə toxunmuşam. Hesab edirəm ki, Azərbaycan bunun gözəl nümunəsidir, çünki nəhəng təbii qaz yataqlarına malik olmaq bizim üçün ən azı 100 il ərzində özümüzü və müvafiq tərəfdəşlərimizi təmin etməyə kifayət edəcək. Biz eyni zamanda bərpaolunan enerji mənbələrinə investisiyalar cəlb etdik. Sadəcə, onu qeyd edim ki, Güneş və küləyin olması bizim üçün böyük bir vəsiledir. Bakılılar gecə-gündüz əsən küləkdən bəzən şikayətlənlər. Təxminən ildə 300 gün külək əsir, amma indi o, Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji götərcək. Ona görə də düşünürəm ki, bir neçə ildən sonra biz dediklərimin şahidi olacaqı.

baycanda istehsalatdan alacağı zəmanətli sayda elektrik avtobusları da var. Belə ki, elektrik avtomobil-ləri ilə bağlı planlarımız təkcə onları almaq deyil, burada istehsalat yaratmaq iddi, çünki bizim artıq müxtəlif istehsalçıların avtomobilərini yığan bir neçə müəssisəmiz var. Cox güman ki, yüzlərlə avtobusa ehtiyaçımız olacaq, eyni zamanda BYD-nin müxtəlif növ elektrik avtomobilər istehsalı sahəsində çox məşhur olduğunu nəzərə alırıq. Düşünürəm ki, bazar üçün bu, həm də böyük üstünlük olacaq. Artıq müqavilə bağlanıb. Sənədləşmə prosesinin nə yerdə olduğunu deye bilmərəm, amma qərar verilib. Beləliklə, biz ilk avtobusları yəqin ki, COP-dan əvvəl idxlə etməyi planlaşdırıraq. Hesab edirəm ki, bu, bizim gündəliyimizi beynəlxalq ictimaiyyətə yaxşı nümayiş etdirmək üçün gözəl nümunə olacaq.

bildiyimə görə, dövlətimizin Azərbaycanda istehsalatdan alacağı zamanətlə sayda elektrik avtobusları da var. Belə ki, elektrik avtomobil-ləri ilə bağlı planlarımız təkce onla-rı almaq deyil, burada istehsalat yarataqlı idi, çünki bizim artıq müxtəlif istehsalçıların avtomobilərini yiğan bir neçə müəssisəmiz var. Çox güman ki, yüzlərlə avtobusa ehtiya-cımız olacaq, eyni zamanda BYD-nin müxtəlif növ elektrik avtomobilər istehsali sahəsində çox məşhur ol-duğunu nəzərə alırıq. Düşünürem ki, bazar üçün bu, həm də böyük üs-tünlük olacaq. Artıq müqavilə bağ-lanıb. Sənədləşmə prosesinin nə yerdə olduğunu deyə bilmərəm, amma qərar verilib. Beləliklə, biz ilk avtobusları yəqin ki, COP-dan əvvəl idxal etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, bizim gündəli-yimizi beynəlxalq ictimaiyyətə yaxşı nümayiş etdirmək üçün gözəl nümunə olacaq.

Hikmət Hacıyev: Voijeç Goręcki, Polşanın Şərq Tədqiqatları Mərkəzinin baş elmi işçisi

Vojeç Gorecki: Çox sağ olun. Sualıım turizm, habelə Gürcüstanda-
ki Azərbaycan icması baxımından
böyük əhəmiyyət kəsb edən Azər-
baycanın sərhədlərinin yenidən
açılması perspektivləri ilə bağlıdır.
Xüsusilə də Gürcüstanla quru sər-
hədini nəzərdə tuturam. Çox sağ
olun.

Prezident İlham Əliyev: Biz təhlükəsizlik, regional inkişaf risk-

ləri və sair haqqında danışırdıq. Ət-
refimizdə sevri sabitliyin müxtalif

rafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdiğdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan olabilcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükə-

nz. Amma Prezident, müm təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdır. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə

də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hissələrdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə mühəribə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür. ilə bağlı sualı cavablandırırankən dədim ki, atəşkəs, hətta mühəribəni bitməsi son deyil. Qeyd edim ki, mühəribədən sonra minaların parlaması nəticəsində 350-dən çox insan həyatını itirib və ya ağır yaralanıb. Onların əksəriyyəti mülkişəxslərdir. Təəssüf ki, bu rəqəm atacaq, çünki Ermənistən əllərinin olmadığına görə bizə verməkdə imtiyaz etdiyi və nəhayət, verməyə razılaşdırıldığı qeyri-dəqiq mina xəriti

Turizmlə bağlı deyə bilərəm ki, turistlərin sayı ildən-ilə artır. Yəqin ki, bu il Azərbaycana daxil olan xarici qonaqların sayı COVID-dən əvvəlki səviyyəyə çatacaq. Bu ilin ilk üç ayında ölkəyə gələn əcnəbilərin sayı 24 faiz artıb. Beləliklə, bu tendensiya ilin sonuna qədər davam edərsə, Azərbaycana üç mil-yondan çox əcnəbi gələcək ki, bu da COVID-dən əvvəlkindən çoxdur. Yəni turizm üçün, əslində, heç bir fərqi yoxdur. Bəli, Azərbaycandan maşınla qonşu ölkələrə getmək istəyən bəzi insanlar üçün bu vəziyyət əlverişsizdir. Biz bunu başa düşürük. Sərhədin o biri tərəfində, Dağıstanda, Gürcüstanda və İranda yaşayan azərbaycanlılar üçün əlverişsizdir - bildiyiniz kimi, bütün sərhədboyu qonşu ölkələrdə yaşayan azərbaycanlıların əhatəsindəyik. Amma biz məsuliyyətli olmalıyıq. Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki yetismeyib.

Fazla olduğunu qeyri doqquzluqdan ləri əlde etmişik. Dəqiqlik müxtəlif hesablamalardan asılıdır və təxminən 25 faizə bərabərdir. Minatımızləmə həm də yenidənqurma üçün ən böyük maneədir, çünkü minatalardan təmizlənmədən biz neini insanları, hətta texnikani daşıya, nə də yol çəkə bilərik. Resurslarımız məhduddur. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyimizdə kadrların sayını artırır. Eyni zamanda Müdafiə Nazirliyimizdə minatəmizləyənlərdən ibarət bir neçə hərbi hissə yaratmışdır, amma yenə də bu, kifayət deyil. Bəzən Avropa İttifaqının bizə kömək etdiyi biləcəyi məsələlərdən biri ola bilər və biz bu məsələni qaldırılmışız. Hətta dedik ki, pul vermək istəməsinizsə, pulu gəlib minatəmizləyən şirkətə verin, əgər kömək etmək istəyiniz varsa. Əslində, bu, ədalət ola bilər, çünkü onlar artıq Ermənistan üçün böyük dəstək paketinin cədəğunu bəyan ediblər. Erməni əmək-zisi işgal ve viranə obyekti olma-

Hikmət Hacıyev: Rik Faun, Zisi işgal ve viranə obyekti olma-
Böyük Britaniya Müqəddəs And- da, 2,6 milyard ABŞ dolları ay-
maq isteyirlər. Amma Azərbaycan
gəldikdə təsşüf ki, fərgli yanad-

Rik Faun: Çox sağ olun, cənab Prezident. Bu misilsiz marafon sual-cavab sessiyasında Qarabağın minalardan təmizlənməsi məsələsinə toxunmamışıq. Bu səfərlərin çox faydalı cəhətlərindən biri hamımız üçün hələ də qalmaqdə olan dəhşətli faciəni gözlə görmək imkanıdır. Qısa məlumat verə bilərsinizmi ki, bu problemin əhatəsi nə qədərdir və bu, Qarabağa sefər çərçivəsində görəcəyimiz nəhəng infrastrukturun yaradılmasına hansı təsiri göstərir? Həmçinin beynəlxalq birlik Azərbaycana kömək üçün nə edə bilər? Büyük Britaniyadan dəstək olduğunu bilirom, amma bu, sadəcə, Azərbaycanın öz öhdəsinə buraxılmış bir məsələ olmamalıdır. Çox sağ olun.

gəldikdə, təsssur ki, fərqli yanadır. Manın şahidi oluruq. İstənilən ölkə və ya şirkət, həmçinin QHT-lər, bizləri donor təşkilatlar bizə kömək etməyidilər minnedar olardıq. Biz daha çox təlim keçmiş kadr lazımdır. Bize daha çox insan lazımdır və təbii ki, maddi dəstək verilsə, çox minnedar olacaqıq. Olmasa, işləyənə də olduğu kimi davam edəcəyik. Hər il biz minatəmizləmə agentliyinə bütçemizdən təxminən 60-70 milyon ABŞ dolları ayırırıq. Yetərli deyil, lakin artırırıq. Səbəbi maddi imkanımızın olmamasıdır. Yil, əslində, təlimləndirilmiş heyvanın çatışmazlığıdır, çünkü küçədə adam göndərə bilmirsən. Bu, təhlükəli işdir. Yaxşı hazırlıq keçməlidirlər. Bu məsələni qaldırdığını üçün sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Münəqışdən sonrakı yenidənqurma ilə bağlı bu ən mühüm məsələdə bizə kömək edən Böyük Britaniyaya və digər tərəfdäşlərlərə çox minnətdarıq. Təəssüf ki, Azərbaycana qarşı müharibə davam edir. Mən Rusiya-Ukrayna müharibəsi

Hikmət Hacıyev: Kamran Boxarı, ABŞ-nın Nyu-Laynes Strategiya və Siyasət İnstitutunda Avrasiya təhlükəsizlik və rifah portfelinin direktoru.

Kamran Boxarı: Çox sağ olun. Zati-alılırı cənab Prezident. Buraad olmaq şorəkdir. Səmimiliyinizdə

ve hamı ilə səxavətlə bölüşdürünyüz fikirlərdən çox zövq aldım. Mən həqiqətən bunu nəzərdə tuturam və ölkənizin ərazisinin azad edilməsinə, COP29-a qədər əldə etdiyi hər bir nailiyətə görə Sizi təbrik edirəm. Həmçinin gələcək üçün ən xoş arzularımı çatdırıram. Vermək istədiyim suala toxundunuz, amma bir az fərqli tərzdə soruşağam. Riskdən danışdıq, əlaqələr haqqında danışdıq. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Siz Orta dəhlizdən danışdırınız. Hazırda ölkənin şimalında və təbii ki, cənubunda böyük dəyişikliklər baş verir. Qeyd etdiyiniz kimi, münaqişələr var, lakin İranla onun düşmənləri arasında proseslərin nəzarətdən çıxmasını gözləmirsiniz. Amma İran da daxildə dəyişikliklərdən keçir. Eyni zamanda qeyd etdiniz ki, Siz və heç birimiz Ukraynadakı müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırı bilmirik. Ancaq müharibə nə qədər uzun sürərsə, fəsadları daha ciddi olacaq. Siz bu strateji mühitin ölkənizin gələcəyə istiqamətləndirilməsinə və qarşınıza qoyduğunuz məqsədlərə nail olunmasına təsirini necə görürsünüz? Cox sağ olun.

tiq İsraillə yaxşı münasibətlərimizdən bəhs olundu. Bəli, elədir. Biz bir-birimizi dost hesab edirik. Bu, bizim İran və ya Fələstinlə münasibətlərimizə təsir edən amil olmalıdır. Mövqeyim tamamilə birmənalıdır. Yenə də beynəlxalq hüquqa əsaslanaraq, biz Fələstin xalqının öz dövlətinə sahib olmaq isteklərini tam dəstəkləyirik. Biz müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında təşəbbüs'lərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Biri digərini istisna etməməlidir. Ədalətli olmalıdır, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisiniz. Bölgədə xarici tərəflərin ölkənin şahmat taxtasındakı fiqurları hərəkət etdirməsi və bunun hansı nəticələrə gətirib çıxardığı hallar olub - faciə ilə nəticələnib. Xarici güclərin öz milli maraqları var və onlar mütləq sizin maraqlarınızla üst-üstə düşmür. Əgər üst-üstə düşsə yaxşıdır. Yoxsa biz imtina edirik, biz heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək

Prezident **İlham Əliyev**: Əslində, mən hesab edirəm ki, regionda ən pis vəziyyət olmasa belə, bu çətin mühitdə necə hərəkət etməyin ən yaxşı yolu əvvəlcədən olduğu kimidir. Düşünürəm ki, əsas üsul və əsas həll yolu ədalətlı və düzgün olmaqdır. Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Cənki onlar bizə etibar edə bilirlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayıacaq. Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyüնə dəstəyimiz dəfələrlə ifadə olunub və bu, bizim mövqeyimizdir, harada danişdiğimizdən asılı olmayaraq, bunu gizlətmirik. Eyni zamanda Rusiya ilə dostluq və strateji tərəfdəşliq münasibətlərimiz də bu müharibədən əziyyət çəkməyib və zərər görməməlidir. Bu da bizim milli maraqlarımızı əsas götürən hökumətimizin mövcudıdır.

heç bir təşəbbüsə qoşulmamışq və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərimizdə həmişə ədalətlə olmuşuq. Uğur qazanmağımızın səbəbi də budur. Ona görə də heç kim bizdən istəmədiyimiz bir şey gözləmir və bu, artıq əməkdaşlıq formatıdır. Həm də vacib olan odur ki, biz heç vaxt səbəb olmadan heç kimə qarşı heç nə etmirik. İndi bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumlarla üzlöşirik. Biz cavab veririk. Bu ölkələr, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Değidik ki, yaxşı, biz bunu qəbul edirik və eyni şeyi təkrarlayırıq. Biz də eyni şeyi edirik və qırmızı xətləri keçmirik, sonuncu körpünü yandırımirik. Amma biz cavab verəcəyik. Amma biz heç vaxt birinci başlamağayağıq, Ermənistanla da münasibətlərdə eyni idi. Biz onlara hücum etmədik, işgal etmədik, qovmadıq,

hökumətimizin mövqeyidir.

Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm. Bunun üçün nə lazımdırsa, prinsiplər əsasında edirəm və biz heç vaxt düzgün, doğru və qanuni hesab etmədiyimizi etmirik. Beynəlxalq hüquq baxımından mükəmməl hesab etmədiyimiz bir şey etmirik. Çünkü başqalarının pozamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolu, sadəcə, başlanğıcıdır və digər qonşularla da eynidir. Ar-
bunu onlar etdirər və cavabını alırlar. Bəli, 28 ildən sonra, amma hər halda. Buna görə də bu barədə fikirlərimi sizinlə bölüşməyə davam etsəm, yəqin ki, daha dörd saat tələb olunacaq. Odur ki, bununla yekunlaşdırıram. Düşünürəm ki, artıq dediklərim kifayətdir və səbirlə dinlədiyiniz üçün sizə minnətdaram. Siz uğurlar və Laçına maraqlı söyahət arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.



A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddəti səmərəli fəaliyyətinə görə Allahverən İbisi oğlu İsmayılov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 24 aprel 2024-cü il

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyun tarixli 169 nömrəli Formanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasetinin heyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın IV bölməsinin 1-ci hissəsinin "Tədbirin adı" sütunundan "istehsalat təcrübəsi" sözü "ixtisas üzrə təcrübə" sözü ilə əvəz edilsin.

2. "Ali təhsil müəssisələrində və magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni malixiyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Formanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədən "vo Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsi" sözü çıxarılsın;

2.2. 1-ci hissədən "vo 2015/2016-ci tədris ilindən başlayaraq magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözü çıxarılsın;

2.3. 3-cü hissədən "vo magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası" sözü çıxarılsın;

2.4. 4-cü hissə üzrə:

2.4.1. 4.1-ci bənddən "vo magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözü çıxarılsın;

2.4.2. 4.2-ci bənddən ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözü çıxarılsın;

2.4.3. 4.4-ci bənddən "vo magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına" ve ", magistratura seviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının" sözü çıxarılsın;

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.19.1-ci yarıməndə "istehsalat təcrübəsi" sözü "ixtisas üzrə təcrübə" sözü ilə əvəz edilsin;

3.2. 4.19.2-ci yarıməndə "istehsalat" sözü "ixtisas üzrə" sözü ilə əvəz edilsin;

3.3. 4.20-ci bənddə "istehsalat təcrübə müdürü" sözü "ixtisas üzrə təcrübə rəhbəri" sözü ilə əvəz edilsin;

3.4. 4.23.5-ci yarıməndə "istehsalat" sözü "səhənə və ixtisas üzrə" sözü ilə əvəz edilsin;

4. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura seviyyəsində" sözü çıxarılsın;

4.2. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura seviyyəsində" sözü çıxarılsın;

4.3. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura seviyyəsində" sözü çıxarılsın;

4.4. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura seviyyəsində" sözü çıxarılsın;

Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 231.4-cü maddəyə "məhdudlaşdırılması" sözündən sonra", borclu-

nun əmlakı üzərinə həbs qoyulması" sözü ilə əlavə edilsin.

2. 231.3-cü maddə üzrə:

2.1. birinci cümlədə "məsələləri, habebe" sözü vergil işarəsi ilə əvəz edilsin və həmin cümləyə "məhdudlaşdırılması" sözündən sonra", borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri" sözü ilə əlavə edilsin;

2.2. üçüncü cümlədə "məsələsino" sözü", borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri" sözü ilə əvəz edilsin;

2.3. dördüncü cümlədə "habelo" sözü çıxarılsın və həmin cümləyə "məhdudlaşdırılması" sözündən sonra", borclunun əmlakı üzərinə həbs qoyulması" sözü ilə əlavə edilsin.

3. Aşağıdakı məzmunda 231.3-1-ci maddə əlavə edilsin:

"231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhəllə verilməsi və ya onun hissə-hisso icra-

məsi, qətnamənin icra əsulunu və qaydaların dəyişdirilməsi haqqında ərizələr və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır".

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 29 mart 2024-cü il

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-ci il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adından "vo Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

5.2. 1-ci hissədən "vo Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın.

6. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

6.1. adından, preambledan, 1-ci, 2-ci və 4-cü hissələrdən", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

6.2. 1-ci bəndin birinci abzasından "vo Azərbaycan Milli Elmlər Akademiyasında" sözleri çıxarılsın.

7. "Organızmin funksiyalarının 61-100 faiz pozulmasına görə, həbelə 18 yaşmadək olılılı müüyyən edilmiş şəxslərin təhsil haqqı xorclarının ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I) 1-ci hissəsindən ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

8. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

9. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

10. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

11. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

12. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

13. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

14. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

15. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

16. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

17. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

18. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

19. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

20. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

21. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

22. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura seviyyəsində" sözleri çıxarılsın;

Azərbaycanın xarici siyasetinin uğurları

Həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş xarici siyaset sayısında əksər ölkələr yaxşı münasibətlərə malik olan Azərbaycan tarixən mədəni, humanitar, iqtisadi əlaqələrin mövcud olduğunu şimal qonşuslu Rusiya ilə də yüksəksəviyyəli münasibətlər qurub. İki ölkə prezidentləri İlham Əliyev və Vladimir Putin arasında möhkəm dostluq münasibətləri isə həm də Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və daha da dərinləşməsinə əlavə stimul verir.

Aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dövəti ilə Moskvaya işgəzar sefəri də iki ölkə arasında dostluq münasibətlərinin daha da ifadəsi oldu.

"Bu gün sevindirici həldir ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstek və məqsəd-yönüllük kimi möhkəm temələsəslərlənən", - deyə göründə dövlət başçısı İlham Əliyevin diqqəti çatdırıldığı kimi, həzirdə Rusiya ilə Azərbaycan arasında hərtərəfli yüksəksəviyyəli əlaqələr mövcuddur və bu, günbegün daha da inkişaf edir.

Əlamətdar hadisələrlə yaddaşalan tarixi səfər

Prezident İlham Əliyevin Rusiya sözügedən sefəri bir çox müüm və əlamətdar hadisələrlə diqqət çekirdi. Rusiya sülhəmərəli kontingentinin orazilərini tərk etdiyi və Baykal-Amur Magistrallının 50 illik yubileyi ilə bir vaxta təsədűf edən bu sefəri iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin sürəti inkişafının, xalqlarımız arasında əməkdaşlıqla və dostluğunun, eyni zamanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan yüksək hörmətin tozahürlü kimi də əlamətdər oldu.

Baykal-Amur Magistrallının 50 illik yubileyi münasibətlərə dəmir yolu sahəsinin veterənləri və işçiləri ilə birgə görüşündən çıxışında Vladimir Putin vurğuladı ki, Heydər Əliyev BAM-in tarixində müstəsna, böyük rol oynayıb.

Rusiya ilə Azərbaycan arasındakı 32 il əvvəl - 1992-ci il aprelin 4-də qurulan diplomatik əlaqələr ötən illər erzində uğurla davam edir. Bu münasibətlər Ümummilli Lider Heydər Əliyevin xüsusi seydləri ilə on yüksək soviyyətdə inkişaf etdirilməye başlamışdır. Ölkələrimiz arasında, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında"



Tərəfdaslıqdan strateji müttəfiqliyə

Azərbaycan-Rusya ikitərəfli münasibətləri yüksələn xətlə inkışaf edir

3 iyul 1997-ci il tarixli müqavilə, 2002-ci ilin yanварında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyanname" kimi xeyli müüm sonən imzalanıb.

Xatırladaq ki, Rusiya Azərbaycanın qəsəbə ilə başa çatan ikinci Qarabağ mühəribəsinə sənəcləndirən 2020-ci il 10 noyabr üçünləri Bayanatnamə imzalanma-

sında xüsusi rol oynayıb.

2022-ci il fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" imzalanmış isə Azərbaycan-Rusya münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Beyannamədə əksini tapib ki, hər iki müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyüne, sərhədlerin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinən daxili işlərinə qarşımamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və

güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair əhdəlik götürürler. Eyni zamanda xüsusi olaraq vurğulan ki, hər iki ölkə müstəqil xarici siyaset yürüdir, müttəfiqlik münasibətlərinə xələf götərən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmüş hərəkətlərdən əkinməyə dair əhdəliklərdir. Münasibətlərdən sonra dəha inkişaf edəcək. Münasibətlərdən hərbi komponentin çıxarılması da yaxşı əməkdaşlıq üçün imkanlar açır.

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dövəti ilə Moskvaya işgəzar sefəri də buna bariz nümunə oldu. Moskvada Vladimir Putin ilə təkbatək görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, regional təhlükəsizlik məsələləri həmisi bizim görüşümüzün gündəliyindədir: "Biz, həmçinin sadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və dəha geniş cəngəfiyada regional təhlükəsizlik üzərə osas oləkdir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şəy asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhuyut etimad dobrıbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".

Şimal qonşumuzla təkcə siyasi deyil, iqtisadi əlaqələrimiz də uğurla inkişaf edir.

Hazırda iki ölkə aralarında təkcə böyük noqlıyyat layihələri həyata keçirilmir, həm də "Şimal-Conub" beynəlxalq noqlıyyat dohлизinin yaradılmasında fəaliq nümayiş edir. Münasibətlərdən hərbi komponentin çıxarılması da yaxşı əməkdaşlıq üçün imkanlar açır.

Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dövəti ilə Moskvaya işgəzar sefəri də buna bariz nümunə oldu. Moskvada Vladimir Putin ilə təkbatək görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, regional təhlükəsizlik məsələləri həmisi bizim görüşümüzün gündəliyindədir: "Biz, həmçinin sadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və dəha geniş cəngəfiyada regional təhlükəsizlik üzərə osas oləkdir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şəy asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhuyut etimad dobrıbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Azərbaycan Prezidentinin xüsusi tapsırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib



Zirz Nikol Paşinyanın bir çox hallarda Qarabağ Azərbaycanın bir hissəsi kimi tanıdığını tövsiyələməsindən sonra...

Azərbaycan Prezidentinin xüsusi tapsırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində öten ilin sentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermonistan tərəfindən qanunsuz işğalına son qoyduğunu deyib. O bildirir ki, sülh üçün on böyük mane, yəni Ermonistanın Azərbaycan orasında qeyri-qanuni horbi mövcudluğunu məsəlesi öz həllini tapıb. E.Əmirbəyov bununla da iki ölkə arasında sülh sazişi bağlamaq üçün real və unikal şənşərən olduğunu inandığını deyib. O bildirir ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxın olmayıb.

E.Əmirbəyov Azərbaycan və Ermonistan arasında delimitasiya prosesinin başlamığı haqqında da moləvəd verib. Onun sözlərindən görə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərər heç bir üçüncü könar tərəfin iştirak olmadan Ermonistanın və Azərbaycanın birbaşa ikitərifli iştirakı noticesində qəbul edilib.

"Ermonistan ilk dəfə olaraq torpaqlarımızın işğalına horbi ermənilər tərəfindən işçiləşdirilən, diplomatiyallarla son qoyub. Bu, Ermonistanın və onun Qərb havadarlarının irali sürdüyü Azərbaycanın sülh prosesində qalan çətinlikləri güc yolu ilə həll məqsədi istədiyi kimi iddiyaların əsaslısı və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq", - deyə Elçin Əmirbəyov qədər edib.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önmənin toxunub. Ermonistanın həzirki milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermonistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasının əsaslısı və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq", - deyə Elçin Əmirbəyov qədər edib.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həll edilməsinin də önmənin toxunub. Ermonistanın həzirki milli qanunvericiliyində, o cümlədən konstitusiyasında Qarabağın Ermonistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasının əsaslısı və yalan olduğunu sübut etdi. Biz sülhün tərəfdarıyıq", - deyə Elçin Əmirbəyov qədər edib.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

O, davam edən sülh prosesini bəzi əlaqələrə təqdim etdi.

"AzerGold" QSC-də keniyalı iş adamları ilə görüş keçirilib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdara Heyətinin sədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə safora olan nümayəndə heyəti ilə görüşüb.

Qurumun Mətbuat xidmətinin verdiyi məlumatata görə, qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniya arasında dostluq münasibətlərinin və öməkdaşlıq əlaqələrinin ister ikitərəfi, isterse də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmənəsinin məmənənlük doğrudğunu bildirib. İdarə heyətinin sədri iqtisadi münasibətlərin inkişafı, xüsusiilə dağdənən sahəsində öməkdaşlıq qurulması üçün böyük perspektivlərin olduğunu diqqətən qətnəndi.

Görüşün davamında Z.İbrahimov "AzerGold" QSC-nin fealiyyət sahələri üzrə əldə etdiyi naiyyətlər, cəmiyyətin strateji planları və dağ-modən sektorunda iqtisadi somorəlliyyin artırılması istiqamətində görülməmiş işlər haqqında bəhə edib. Yaradıǵı dövrən etibarən "AzerGold" QSC-nin beynəlxalq şirkətlərə uğurlu öməkdaşlıq təcrübəsinin olduğunu bildirdi. Z.İbrahimov fealiyyətin gölcəkədə ölkə hüdudlarından kənarda da genişləndirməsinin QSC-nin strateji planlarına da-



xil olduğunu qeyd edib. Sədr mineral resurslarının zəngin olmasına Afrika qitəsinin da məraq dairəsində olduğuna diqqət çəkib.

Keniyanın işgüzar dairələrinə tömislənən qonaqlar kond tezərəfatının iqtisadiyati lokomotivini olduğunu, buna baxmayaraq, metallurgiya sonayesinin, xüsusiilə də domir filizinin emalının geniş şəkildə təşəkkül tapdırğıını bildiriblər. Keniyada mövcud olan səpinqi qızıl qatalalar, o cümlədən mis, sink və digər növ metal resurslarının istismarı istiqamətində öməkdaşlıq perspektivləri, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq

edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib.

"AzerGold" QSC-nin faydalı təsəbbüs-lərə, o cümlədən təcrübə məbədiləsimən açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-modən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərə öməkdaşlıq perspektivlərinin toroflər arasında deyərləndirilməsinin mümkünlüyü qeyd edilib. Daha sonra legal mədənçiliyinin təsviri, mədən layihələrində "yaşıl enerji", "yaşıl texnologiyalar"ın tətbiqi planları, elcə də digər qarşılıqlı məraq doğuran mövzular ətrafında geniş fikir mübədilisi aparılıb.

QEYD: 31.12.2023-cü il tarixinə 389 733.47 manat zərərlə başa vurmusdur.

Qurbanov Tural Vaqif oğlu

İmza

"PANO" ASC-nin (VÖEN 1900235771)
2023-cü il üzrə maliyyə noticoları

Mənfət vergisi üzrə:	Bayan edilmiş
İşlərin görülməsi və idarəetməsi	204 090.57
Əvvəllər gölərdən çıxımlı xərcin, zərərin və ya ümidsiz borcun ödənilməsindən	62 950.54
Mənfət vergisindən azad edilən gəlirlər	267 041.11
Cıxılma (mənfi mənzənnə fərqi)	
Ümumi gəlir	267 041.11
Mallardan təqdim edilmiş, iş görülməsi və idarəetməsi üzrə xərclər	546 574.03
Əmək haqqı xərci	239 154.26
Sosial sigorta xərci	40 276.66
Xəmmal və materiallar	12 320.81
Icarlı haqqı	204 483.20
Su və kanalizasiya xərcəri	2 612.90
Enerji xərcəri	3 141.96
Rabito xərcəri	4 229.36
Reklam xərcəri	
Bank idarəeti üzrə xərcər	13 032.88
Bütöv işlərin görülməsi, idarəetməsi işlərə bağlı salıncak xərcər	27 322.00
Riyatlər	
Amortisiya ayırmaları	66 230.50
Sığorta xərcər	3 870.88
Digər xərcər	35 322.10
Əmək vergisi	2 777.07
Cəmi xərcər	656 774.58
Vergitutma məqsədləri üçün mənfət (zərər)	(389 733.47)
Mənfət üzrə azadolmalar və güzəştlər	
Mənfət üzrə azadolmalar və güzəştlər çıxımlaqla vergiya cəlb edilən mənfət (zərər)	(389 733.47)
Mənfət vergisi	0
Bölgündürüməmis mənfət	
QEYD: 31.12.2023-cü il tarixinə 389 733.47 manat zərərlə başa vurmusdur.	
Qurbanov Tural Vaqif oğlu	İmza

"PANO" ASC-nin (VÖEN 1900235771)
Vergi uqutunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapital barədə məlumat

Hesabat dövründən avvalına, manatla	Dövr arzdında təqdim edilmişdir, manatla	Hesabat dövründən sonuna, manatla
CƏMI AKTİVLƏR	6 847 770.27	1 430 767.11
İşas vəsaitlərinə dayarı	312 006.85	65 156.02
Qeyri-maddi aktivlərinə dayarı	7 163.19	1 074.48
İhtiyatlar	273 619.51	13 144.88
Debitör borcları	450 237.62	240 826.88
Pul vəsaitləri	87 379.77	623 497.83
Galakçık dövriyə xərcər		
Digər aktivlər	5 717 363.33	553 297.52
CƏMI KAPITAL VƏ ÖHDƏLIKLƏR	6 847 770.27	703 385.20
Nizammamə		
Kapital	6 000.00	6 000.00
Hesabat dövründən idarəetməsi		
Əvəzli idarəetməsi		
Kreditör borcları	5 239 746.26	198 483.20
Digər shəhərlər	1 602 024.01	504 902.0
Qurbanov Tural Vaqif oğlu	İmza	

"PANO" ASC-nin (VÖEN 1900235771)
31.12.2023-cü il tarixinə xalis gəlir (mənfət) və zərər haqqında hesabat

Gəlirlər, Xərcər, xalis gəlir (mənfət), dividend	Məbləğlər, manatla
2020-ci il	
Gəlir	267 041.11
Cıxılmalar	0
Cəmi Gəlir	267 041.11
Xərcər	656 774.58
Vergitutma məqsədləri üçün mənfət (zərər)	(389 733.47)

Bildiriş

"Best Brands Group MA" MMC (VÖEN 1502989081) elan edir ki, Təsisiçilərin Ümumi Yığıncağının qərarına əsasən, Cəmiyyətin nizammamə kapitalı azaldılaraq 120080 manat həcmində müyyən edilir.

Rəhbərlik

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qobul otagi	- 539-68-71,	Beynəlxalq həyat, idman, və informasiya şöbəsi
Baş redaktor müavini	- 538-86-86,	Humanitar siyaset şöbəsi
	434-63-30, 539-72-39	"Azərbaycan" nəşriyyatı, IV marta
Mosul kəlib	- 539-43-23,	İctimai alaşırələr şöbəsi
Mosul kəlib müavini	- 539-44-91,	Fotoliustrasiya şöbəsi
Parlement və siyaset şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsibatlıq

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

28 Mart 2024-ci il

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, 4 Mart

contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompiuter mərkəzində yüksələşdirilmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 4280
Sifaris 895
Qiyməti 60 qəpik

"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin sahmdarlarının nəzərinə

"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC (VÖEN:1300143511) 10 iyun 2024-cü il saat 15:00-da sahmdarlar ilik ümumi yığıncığını keçirir.

Səhmdarların Ümumi Yığıncağı zamanı gündəliyə çıxarıllacaq məsələlər:

1. Comiyötün 2023-cü il üzrə "İllik hesabat"ının, mənəfət və xorc hesabatının tosdiq edilməsi;

2. 2024-cü ilde görüləcək işlərin və digər məsələlərin müzakirəsi.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 147, İnzibati bina, 2-ci mərtəbə. Telefon: 050 873 78 70

Rəhbərlik

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 12-42

Təderik komissiyası

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 1 may 2024-cü il saat 17:00-dokdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tətbiq olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 12-42

Təderik komissiyası

Hava əsas